



QEDİM YUNAN FƏLSEFƏSİ VƏ ONUN KΛSSİK MƏRHELESİ

Eldar Şahgakiliyev
Xəzər Universiteti,
fəlsəfə doktoru

Rima Memmedova
Xəzər Universiteti,
doktorant



Xülasə

Fəlsəfə mühüm elmlərdən biri hesab olunur. Onu digər elmlərin manbayı və bestiyi adlandırmış olar. Antik yunan fəlsəfəstəndə geləcək dönyagörüşünən bütün tipləri rüyəyim halında mövcud olmuşdur. Bu dövrdə Yunanistan Fales, Pifagor, Aristotel, Platon və s. kimi görkəmli filosoflar və müdrikər yetmiş, müxtəlif fəlsəfi cərşeylərin və məktəblərin bündürəni qaydalmışdır.

Bu məqalədə "fəlsəfə nədir" və "antik yunan fəlsəfəsi"nin mərhələləri, bu dövrdə yaşayış və fəaliyyət göstərən önəmli filosofların və məktəblərin çox mühüm fikirləri, təqəfləri haqqında məlumat verilir.

Açıq sözər: Fəlsəfə, antik yunan fəlsəfəsi, filosof.

Giriş

Fəlsəfəni bütün elmlərin və biliklər sisteminin manbayı hesab etmək olar. Onun məzqədləri, məhiyyəti, başlıca tarixi, həll etdiyi problemlər və dəyərləri haqqında çoxlu sayıda məqaleler və tədqiqatlar vardır. Fəlsəfə müxtəlif suallara cavab verməye çalışdığı üçün onu çoxlu sayıda qolları və cərəyanları emələ galmışdır. Fəlsəfə sonsuz sayda suallardan və bu suallara xeyli cür müxtəlif cavablardan ibarətdir. Fəlsəfədə qırçıya qoyulmuş suallın tam cavabı da yoxdur və filosoflar bu suallara müxtəlif priznalardan baxaraq, cavablandırmağa çalışırlar.

Fəlsəfənin yaranma tarixində də bəzi mühəbbətlər mövcuddur. Bəzi alımlar fəlsəfənin Qədim Şərqdə, xüsusilə Hindistanda, digərləri isə Yurumuslarda yaranduğunu qeyd edirlər. Əslində, fəlsəfənin yaranma tarixi deqiq məlum olmasa da, insanlar ilk dəfə şeýlərin töbəti və hadisələrin sebəbləri haqqında düzgünmeye başlayışın andan fəlsəfə elminin tarixinin başlangıcı hesab etmək lazımdır (1, sah. 5).

Filosoflar "fəlsəfə" nədir?" - sualına müxtəlif ızahatlar və tariflər vermişdir. Sokratın talebələri fəlsəfəni həqiqətə məhabəbat elmi adlandırmışlar. Platon fəlsəfəni təmmə, əməmənin dərk edilməsi kimi izah edirdi. Demokrit və Epikür isə fəlsəfəni əqlin talebələrinə uyğun olaraq xəqibənti yaşamaq soneti hesab edirdilər. Alman filosofu Kant "fəlsəfə nədir?" sualına daha düzgün cavab vermeye ya-

xınlaşmışdır. Immanuel Kantın gərə fəlsəfə nazarı cəhətdən formula edilmiş dönyagörüşüdür (1, sah. 6) və sair:

Fəlsəfe insan biliyinin en qədim sahələrindən biri, dönyagörüşü ilə xarakterli problemlərin qoyuluğuna və həlli-nə yönəlmış mənzvi fəaliyyətin xüsusi sahəsidir (8, sah. 7). Julian Mariaz öz "Fəlsəfə tarixi" kitabımda fəlsəfə türçün belə tarif vermişdir: "Fəlsəfə en mühüm yaşam tarzıdır və bu yaşam tarzı məsyyəyen biliklərdən ibarətdir" (5, sah. 1).

"Fəlsəfə" sözü yunan mənşəli olub, "hikmət" (sofiya) "məhsəbbət" (fileo) deyəkdir. Bəzi tarixi sənədlərə görə bu sözlərin yaranması Herodot, Heraclit və Pifagorun adı ilə bağlıdır. Bu sözlər ilk dəfə Pifagor (b.e.a. təqribən 580-500-ci illər) müdrikiliyə və düzgün həyat tarzına can atan insanların barəsində işlətmışdır. Lakin bu sözlərin mənşəini ilk dəfə Platon (b.e.a. 428-348-ci illər) və Aristotel (b.e.a. 384-322-ci illər) dərindən təhlil etmişlər. Fəlsəfəni xüsusi bir elm kimi ilk dəfə ferqlişdirən Platon olmuşdur (8, sah. 7).

Bəsiliklə, "fəlsəfə" sözü müxtəlif dövrlərdə müxtəlif mənasılarda başa düşülfürdül. Bumulsu bəlsə, bütün hallarda busöz biliyin xüsusi bir növü olan həqiqətə, müdrikiliyə məhabəbat, derin təfakkür, həyat fəaliyyətinin düzgün oriyentirərinin xəbarlığı və tapılması, insan həyatının düzgünliyinə şəkildə qurulması yollarını nəzərdə tuturdu. Fəlsəfə dönyagörüşü, bütünlükdə dönyaya və inəməm bu dönyaya müsbətəmə baxışlarının möcməsudur (8, sah. 7).

Qədim yunan fəlsəfəsi

Fəlsəfənin ilk dəfə harda yaranması haqqında müxtəlif fikirler vardır. Bəzi alımlar Şərqi fəlsəfənin besiyi, digərləri isə onun manbayını Qərbədə extarmışlar.

Azərbaycanın humanitar və sosial elmlər və elcoç-de riyaziyyət sahəsində tanınmış professoru Hamlet İsa-xanlı öz mətbəzirələrində qeyd etmişdir ki, "qədim yunan elminin Şərqdə bəkrələndiyi qübbə doğurmur. Elm evvelce

melum elmi nticələrin menimsənilməsindən başlayır. Qədim Yunan elmi və medeniyyətinin çıxıldığı dövrdən çox-çox avval Sumer, Babilistan, Misir elmi və medeniyyəti böyük uğur qazanmışdı. Yunanların menimsəməsi üçün əsas yer (yaxın yer, qonşu) Misir və Babilistan, həmçinin İran (Iran vəsitiylə Hindistən?) idi. Pifagorun, Falsəfin və digər yunan mütəfəkkirələrinin şərqi səyahətləri,

şeriden Özyandıkları haqqında yunan tarixçi ve filosofları defalarla açık yazmışlardır. Anaksimandır, Heraklit ve Demokritus kimi filosofların da Şeriden behrelandikleri qəbul olunmuşdur (Demokritus özü Asiya ve Afrikam en çox gəzən, öyrənen filosof olduğunu deyirdi). Misir elmi, Misir bilik və bacarığı, həmçinin Babilistan, Assuriya və İran haqqında yunanlar (məzələn, Herodotus) xüsusilə hörmət dəmagımsa, Babilstan riyaziyyatçıları və astronomlarının, Misirli həkim və mütəfakkirlerin adlarını çəkmışlar (bəzi Romanlı müəlliflər de). Herodotus Misir təqviminin (il hər biri 30 gündən ibarət 12 aydan və ilin sonunda elave olunan beş gündən ibarətdir) ütflinliyini, Misirdə handəsənin kaşfi və Babil astronomiyasının gücünü (Günəş saatı-Sundial/gnomon və għididżiñ 12 saatə bölinmeş) haqqında yazar.¹⁰ (10, sah. 28-29)

Antik filosof dövründə filosof ayrıca bir fənn kimi meydana gəlməsi və iki filosof məktəbindən ibarət olmuşdur: Qədim Yunanistan və Qədim Roma.

Antik filosof Milet şəhərində yaranmış və ilk yunan filosofi məktəbi Milet məktəbi adlandırılmalıdır (1, sah. 102). Yunan filosofisi yunan mifologiyasının, cəstirilərin və diniñ təsiri nticəsində formallaşmışdır. Yunanlar ilk insanlar idi

ki, hər hansı bir filki düşünlürdülər, zəbəb axtarınlılar və həmçinin digər filosoflarla fikir mübadiləsi aparır və hətta təcrid edirdikər (2, sah. 4).

Antik filosof 4 mərhələdən ibarətdir. Onun sonuncu mərhələsi Roma filosofası olduğu üçün, antik yunan filosofının inkişafı əsasən üç əsas mərhələdən ibarətdir: (1, sah. 103)

1. Birinci mərhələ Milet məktəbi hesab olunur. Bu dövrün filosofi təsəvvüflərin xoxu Homerin və Hesiodun qədim görüşlərinə əsaslanır. Milet məktəbi həmçinin ilk elmi təfakkir cəhdidi hesab olunur. Bu mərhəleyə Heraklit və Eleya məktəbi de daxil edilir.

2. İkinci mərhələ böyük filosofların və görkəmli mütəfakkirlerin yetişdiyi dövr hesab olunur. Sokrat, Platon, Aristotel, Levkipp, Demokrit, Pifagor məktəbi bu dövrdə addır.

3. Üçüncü mərhələ ellinizm mərhəlesi adlanır. Bu dövrdə yunan qızılbaşlı comiyəsti teməzilə ugryar və onun yerine Yunanistanda bir sıra səyəletlər müstəqillik elde edir. Daha sonra isə Makedoniyalı İagandarin imperiyası yaranır. Bu dövrdə filosof inkişaf etməyə başlayır və bir sıra filosofi sistemlər və məktəblər meydana gəlir.

Qədim yunan filosofsinin I mərhəlesi

Əvvaledən qeyd etdiyimiz kimi, bu mərhələ Milet məktəbi hesab olunur. Bu mərhələni həmçinin Sokratesdən qədərki mərhələ de adlandırırlar. Bu mərhələ bəzə mənbələrdə b.e.e. VI-VI century (1, sah. 103), digər mənbələrdə isə b.e. a. VII-VI (8, sah. 95) century şəhət etdiyi göstərilir. Bu dövrdə iki böyük məktəb - Milet və Eleya məktəbi filosofiyat göstərir. Fales, Anaksimandır, Anaksimenes Milet məktəbinin, Heraklit, Parmenid və Ksenofan Eleya məktəbinin nümayəndələridir.

Fales Yunanistanın "Ön Ağılı Yeddi Adamı"ndan birdir. O, tarixdə nüfəndis, astronom, riyaziyyatçı və siyasetçi kimi tanınır (5, sah. 13). Fales piramidaların kölgəni onların hündürlüyü ilə eyni olduğunu halda kölgəni ölçmə yolu ilə piramidalarm da hündürlüyündə müsayyənləşdirilmək məsələsinə həll etmişdir. O, gümüşün tutulacağı qabaqcadan səyləmişdir. O, həmçinin nəviqasiya avadanlıqlarının yaxşılaşdırılması üçün öz riyazi biliklərindən istifadə etmişdir. O, Günəş saatlarına görə vaxtı deqiq müsəyyələdirenlərin birincisi olmuşdu (6, sah. 15).

Milet məktəbinin nümayəndələrindən biri de Anaksimandır olmuşdur. Onun eserlerindən yalnız üç fragment bizim zamanmeye qəder saxlanılmışdır. Aristotelin eserlərində onun fikirləri ilə bağlı şəhərlər da mövcuddur (6, sah. 22). Riyaziyyatda və astronomiyada olan bəzi kaşflər onun adı ilə əlaqəlidir. Ehtimal olunur ki, dötryənum ilk xəritəsinini de o yaratmışdır (5, sah. 14). Anaksimandır görə, gümüşün dairesi yerdən 28 dəfə, aynı dairesi isə Yerdən 19 dəfə böyükdür. Onun fikrində bütün canlılar gümüşün buxarılandırdığı rütbətdən yaranır. Onun fikrində, insanlar balıqdan zəmələ galmışdır (1, sah. 104).

Milet məktəbinin üçüncü böyük nümayəndəsi Anaksimenes olmuşdur. O, iki yeni anlayışı ilə adını tarixe yazu. Birincisi, o, hayattın ilk başlangıç elementi kimi havanı zəsər götürürdü. O qeyd edirdi ki, hər şey havadan emo-

la gelir və sonda da havaya çevrilir. Onun ikinci qeydi isə ondan ibarətdir ki, şeylek havadan xiləni yolla - kondensasiya və dumulashdırma vasitəsilə amalə gelir (5, sah. 15).

Eleya məktəbinin banisi və Parmed'in müəllimi Ksenofon olmuşdur. O, filosofie tarixində ilk dəfə belə filki söylemişdir ki, bütün allahlar insan taxəyyüdümən məhsuludur. İnsanlar allahları özərinə bonzər yaradaraq, özərinin fiziki cüzlərini və oxlağı qıtlıqlarını da onlara aid etmişlər. Onun fikrində, kainat vahiddir. Allah var və o her şeyi görür, ejidir amma nefəs alır. O, ağlıdır və ebedidir. Ksenofon görə, insanlar allah tərefindən yaradılmışdır və torpaqdan və sudan doğulmuşdur (1, sah. 105).

Eleya məktəbinin en böyük nümayəndələrindən biri Parmeniddir. O, "Tebist haqqında poema" adlı meşhur eserini yazmışdır. Bu poema şəklində olan eser "Həqiqətin yolu" və "Müləhizanın yolu" adlı iki hissədən ibarətdir. O, Yerin kifri şəklində olduğunu demişdir. Kainat od və torpaqdan ibarətdir. Birincisi yaradıcı, ikincisi isə ciam və şayadır. O, Allahı şəhər şəklində təsvir etmişdir. Onun fikrində, kainat ebedi və terpenməzdür (1, sah. 105).

Məhmətlərə görə, Heraklit kral ailəsində anadan olmuş və hakimiyəti öz qardaşına təhlil verərkən özündə filosofuya hər etmişdir. Onun en böyük kelamlarından biri belə olmuşdur: "Her şey hərəkətdədir və deyir. Həç kim ey niçəyda iki dəfə üzə bilməz. Çay eyni ola bilər, amma su ey niçəyildir". Heraklite görə her şey oddan emalə gelib, müttəmadi olaraq dəyişir və suya, havaya, torpağa dərub, daha sonra yenidən oda çevrilir (5, sah. 27 və 4, sah. 83).

Göründüyü kimi qədim yunan filosofsinin birinci mərhələsində bir çox elmlər, riyaziyyat, astronomiya, siyaset, filosof inkişaf etməya, Yerin forması, insanların və kainatın yaradına məməyi və Allah haqqında fikirlər irəli sürülməye başlıyır. Mənbələr görə dünyanın ilk xəritəsi de bu dövrdə hazırlanmışdır.

Qədim yunan fəlsəfəsinin II mərhələsi

Sokrat, Platon, Aristotel, Levkipp, Demokrit, Pifagor mektebinin nümayəndələri qədim yunan fəlsəfəsinin ikinci mərhələsini təmsil edirlər.

Pifagor məktəbi Pifagor tərəfindən yaradılmışdır. O, fəlsəfe sözündə ilk dəfə işləmiş və özünü de filosof adlandırmışdır (1, sah. 106). Pifagorun yaratdığı məktəb sektyaya oxşayırıq və onlarmın qaribə qanımları var idi. Məsələn, onlar et və paxla yemirdilər, hamçinin onlara yun paltar geyinməye, yere düşmüş neyise qaldırmağa və odu demirle alıxdırmağa icazə yox idi (5, sah. 16). Pifagorçular maddi elementlərdən deyil, strukturlardan, formalardan, riyazi münasibətlərdən çıxış edirdilər. Onlar, təbii riyaziyyatın köməyi ilə kəşf oluna biler deyirdilər. Onlar hesab edirdilər ki, riyazi strukturlar və münasibətler bütün şeklärın əsasında yatar, yəni substansiyadırlar (6, sah. 35).

Levkipp atomist materializmi təmsil edirdi. O, atomistikamın əsasını qoymuşdur. Atomistikaya görə dönyada her şey en xırda, sadə və böyüküz hissəciklərdən - atomlardan və boşluqdan ibarətdir. O, mütləq boşluq və bu boşluqda hərəkət edən atomlar anlayışlarını elnə getirmiştir (8, sah. 111).

Antik felsefədə atomizm Demokrit tərəfindən təmsil olunmuşdur. Atomizm müxtəlif formalarda ifadə olunmuşdur. Ya bir neçə keyfiyyətinə görə müxtəlif maddələr dönyənin başlangıcı kimi göstərilir, ya xud da keyfiyyətinə görə vahid (atom) başlangıcı kimi qəbul edilir. Demokrit varlıq, qeyri-varlıq və boşluğun anlayışlarını asymmişdir. Demokritə görə, varlıq boşluğun vasitesilə hissəciklərə bölünmüdüdür. Onlar bütünlükdür, yəni atomdur, öz aralarında onlar forma, hərəkət, böyüklük, çəki və sair xüsusiyyətləri ilə ferqləmir. Dünya atomları və onların hərəkətindən ibarətdir. Hərəkət atomları təbliğidir. Hərəkətin xarakteri təkənən sayesində deyisir (1, sah. 108 və 6, sah. 32).

Sokrat Yunan fəlsəfəsinin en mühüm mühəndiklərindən biridir. Onun Antifən, Ariatipp, Euklid, Ksenofon və Platon kimi tələbələti olub. O, heç vaxt heç bir əsər yazmayıb və onun fəlsəfi fikirleri tələbələrinin əsərləri ilə bizi galib çatmışdır. Bu hal Sokrat-Platon münasibətlərində daha aşkar biruza verilmişdir. Belə ki, Platonun demək olək ki, bütün dialeqlərində, xüsusiilə, "Qəmənlər" mədənində Sokrat mühüm iştirakçı olaraq qəhrəmən.

Aristotel elmdə iki yeniliyin Sokratə aid olduğunu bildirmiştir. Bunalar inductiv döllər və universal təriflərdir (3, sah. 104 və 9, sah. 153). Sokrat insan, onun təhsili və təbiyesi məsələsini fəlsəfəye getiren ilk filosofdur. O, hamçinin dialektik metodun bəniaidir (1, sah. 111). Onun "Öz - özünü dərk et" və "Mən bir şeyi bilməm ki, heç nə bilmirəm" kimi kəlamları indiyənədək filosoflarnın dilindən düşmür. O, insanlarda dörd keyfiyyəti yüksək qiymətləndirirdi: müdriklik, cesurluq, xeyirxahlıq və ədalətlilik.

Sokrat "fezilet" və "biliy"in vahdat teşkil etdiyi-

ni deyirdi. Ona görə ədalətin nə olduğunu bilən insan əsasında ədalətli hərəkət edəcəkdir. Ədalətin nə olduğunu bilən və ədaləti hərəkət edən insan "xoyber" olacaqdır. Sokrata görə düzgün bilik inşənin maxsus olaraq nə olduğunu bilmədir, əxlaqi olaraq (ədalətli olaraq) hərəkət etmək əsasında özünü inşənin adına uyğun bir şəkildə aparmaq deməkdir (6, sah. 71).

Platon Avropa fəlsəfəsinin banisi hesab olunur. Onun fikirleri tekamfüllü göstərir. O fəlsəfəyə ilk dəfə "ideya" anlayışını getirir və onun problemləri ilə məşğul olur. (5, sah. 43). O, öz fəlsəfəsinin üç hissəyə - dialektika, fizika və etikaya bələd. Dialektiki varlıq, fizika təbii və etika isə mənəviyyət haqqında təlim sevildirdi (1, sah. 118).

Platon özünün ideya anlayışını belə izah edirdi: Ideyalar məkandan və zamandan asılı olmayaq mövcuddur. Onlar məkan-zaman xassələrinin köməyi ilə təsvir oluna bilməz. Lakin məkan və zaman da qavramları şeklär bu və ya digər tərzdə ideyalarla əlaqədə olmalıdır. Bir sözlə ideyalar zamanda və məkanda mövcud deyiller, onlar yaranınırlar və yox olmırlar. Onlar deyimzədir (6, sah. 86-87).

Platonə görə, ideya məbəyyən predmetler sinfinin formasıdır. Predmetlər ideyaların olmasına şahidlik edir. Özü də aynı-sayı predmetlər yaranır və məhv olurlar (insanlar doğulur və ölürlər), sinif, nəsil isə saxlanılır. Platon bu ideyaların saxlanması bütün şeklärin saxlanması sebəbəri kimi baxmışdır. Her bir ideya her bir şey üçün bir növ ilk obrazdır. Her bir şey isə bu ideyaların bənzəridir. Məsələm, "ədalət" ideyası bütün ədalətli emalların ilk obrazıdır və her bir ayrıca götürülmüş ədaləti hərəkət "ədalətin özünün "benzəri" kimi çıxış edir (1, sah. 114).

Ümumiyyətə, Platonun "dialektika" təlimi eyni zamanda ideyalar nəzariyyəsi adlanır. Platonə görə, "her bir anlayışa varlıq uyğun galır. Nəinki aynı-sayı insan fərdləri - Sokrat, Diogen, hamçinin xüsusi varlıqlar, xüsusi mahiyyətlər - insanların ümumi anlayışına müvafiq olan mahiyyətlər de mövcuddur. Yaxud: ayrı-ayrı stollar deyil, xüsusi varlıq - stol anlayışına müvafiq gelen varlıqlar da mövcuddur. Hamən mahiyyətləri Platon ideyalar (yaxud növər) adlandırmışdır. Platon eyni zamanda predmetlərin ümumi xassəsini işləmişdir. Məsələn, stol "stolluq", at - "atlıq" və s. Platonə görə bilik hissi obrazların ümumişdirilməsidir. Beləliklə, Platon fəlsəfəsinin mərkəzində gnoseologiya - idrak nəzariyyəsi durur. Platonə görə, ideyalar həqiqi varlıqlar, ideyaların heç biri yaranmır və məhv olmur, ideya öz - özü ilə eynidir. Ideya - hissi qavranılan predmetlərin mahiyyəti və sebəbidir. Ideya yoxdursa, haqqında olan şey de yoxdur. Daha daqiq desək, gözəllik yoxdur, gözəllik şeklär de yoxdur; insan ideyası yoxdur, konkret adamlar (Platon, Sokrat) da yoxdur. Beləliklə, ideya müsyyən predmetlər sinfini formasıdır. Predmetlər ideyaların ol-

marmma şahitlik edirler. Özde aynı - aynı predmetler yanar ve mehv olurlar (insanlar doğulur ve ölürlar), sınıf, nesil ise saxlanılır. Platon bu ideyaların saxlanması bütün şeylerin saxlanması sebepleri kimi baxmışdır. Her bir ideya her bir şey üçün bir növ ilk obrazzır (paradigmadir). Her bir şey ise bu ideyaların benzeridir. Meselen, "odalat özü", yarndı odalet ideyası bütün odaleti emellerin ilk obrazıdır (paradigmadir), her bir ayrıca göttürilmiş odaletli hareket "odaletin özünün" benzeri kimi çıxış edir.

Platon'a göre, her bir ideya özünde aynı - aynı predmetlerin mükemmeliyidir. Meselen, gözallık ideyası, yaxud "gözalliyin özü" mükemmel gözallikkidir. (bu barede "Pir" dialoquunda strafı damşılır). Aynı - aynı predmetler ise nisbi manada gözeldir, onlar heç vaxt öz gözallıklarında mükemmel ola bilmezler. Platon ideyalar icrarixiyam təlim edir. Burada an yilkeak pilləde Ali ideya - xeyrin özü, gözalliyin özü, mükemmeliyin özü oturur. Özde bu barede bir söz deməsə de ola biler ki, Platon ali ideya dedikdə Allahu nəzərdə tutmuşdur" (11, seh.1).

Platonun "Timey" dialoqu fizikaya həsr olunmuşdur. Platon'a görə tabiatıncaq varlıqdır. Ona görə da bilik predmet ola bilmez. Platon üçün bilik riyaziyyatdır, həmçinin metafizikadır. Metafizika - ideyalar, ruhlar haqqında təlimdir. Tabiət haqqında təlim siddir. Ruh özümün təcəssüm olduğu cəməni tabiətdən avval mövcud olsun va çox vaxt ideyalara eynicəlidir. Ruh görünməzdir, bəlkiməzdir, ölməzdir va hissədilməzdir. Ruh özünün hərəkətsiz ulduzunda yerləşir, sonra ise yere enir va təcəssüm olunur. Birinci təcəssüm insan bedənində olsun. Ruhun sonrakı taleyi onun həmin bedəndəki davranışından asildir. Özümün həqiqi vətənini və vazifəsini bəğə döşən ruhlar bedən əldikdən sonra yenidən əldənlərinə qayıdır ve təzedən təcəssüm etmek növbəsinə gözleyir. Platon ruhum bedəndən bedənə keçməsinə inanır. Heyvanların mövəudluğunu da bununla izah edirdi. Onun fikrincə heyvanlar ruhum güməhələrini yumaq üçün yaradılmışdır (1, seh. 115).

Platonun etika təliminin əsası "xeyir" anlayışının başa düşülməsinə həsr olunmuştur. Xeyir şəxsi xüsusiyyətlərdir. O, mükemmel cəmiyyətin olması ilə əlaqəlidir. Platonun etikası fərdi deyil, sosialdır. Platon insanları 3 təpə bölgədir: Əgər insanda aqlı cəhət üstünlük təşkil edirse, onda həmin insanların həqiqi biliyin, ideyalar biliyinin təzahür etdiyi müdriklik xas olsun. Əgər affektiv hiss üstünlük təşkil edirse, onda həmin insanların igidlik, mərdlik xas olsun. Ve sonuncu, yəni cətirəslə ruhun üstünlük təşkil etdiyi insanların isə fiziki əməkla məşğul olmalıdır. Çünkü onlar cəməni-fiziki aləmət həddindən artıq bağlıdır. Platonun fikrincə, her üç xüsusiyyət (aqlı, affektiv və cətirəslə) bütün insanların var, amma sadece bunlardan biri dominantlıq təşkil edir (1, seh. 116).

Yunan filosoflarının və həmçinin dünya filosoflarının

ən mühüm filosoflarından biri Aristoteldir. O, felsefənin inkişaf tarixində mühüm rol oynamış öz doyurul fikirləri ilə yadda qalmışdır. Aristotel qnoseologiyamın mentiq nöqtəyi-nəzərdən əyrənilmesini daha da inkişaf etdirmişdir. O, elmi 3 hissəye böllür: nəzəri və ya spesifikasiyativ elm, praktik elm və poetik elm. Elmın bu üç bölgüsündə 3 həyat tərzini və üç elm formasının yaranmasına sebəb olsun (5, seh. 61).

Aristotelin kateqoriyalar haqqında təlimi Platonun ideyalar nəzəriyəsinə əsaslanır. Aristotel iki kateqoriyanı: mahiyyət və keyfiyyət kateqoriyalarını fərqləndirir. Mahiyyət başqaında deyil özündə yaşayır. Xeyirxalıq ideyası və xeyirxalığın özü mahiyyət və keyfiyyətə aiddir. Keyfiyyət həmçən hansısa mahiyyətə uyğun gelir. Keyfiyyət öz-əzliyində mövcud deyildir. Mahiyyət mühəbbətdədir, keyfiyyət isə xəber (1, seh. 117).

Aristotelin materiya və forma haqqında da təlimi verdür. O, ilk filosofdur ki, materiya anlayışını dövriyyəyə gatırımdır. Aristoteli görə forma predmetin zəhiri görünüşü deyil, materialı müzəyyon şey olmağa məcbur eden eməli başlangıçdır (1, seh. 118). O, "Metafizika" əsərini materiya və forma problemine həsr etmişdir.

Aristotel həmçinin mahiyyətin dərk olunması haqqında fikirler irəli stirmişdir. Onun fikrincə, hadisələri anlamaq üçün sebəbləri bilmək gərəkdir, həmin sebəbləri ki, hadisəni indi olduğu kimi edirler. Aristotelin ontologiyasında bütün şeylərin fundamental xassələri və şeyləri indi olduğu kimi eden fundamental sebəbler nəzərdən keçirilir. Onun açar sözləri aşağıdakılardır (6, seh.118):

1. Substansiya
2. Forma/materiya
3. Dörd sebəb
4. Həqiqi/potensial; dayışılık
5. Teologiya

Aristotel "dörd sebəb" isə bizi əhatə edən dayışılıkları haqqında öz fikrini ifadə edir. Birinci sual beledir: O neden düzəldilecek? Meselen, ayaqqabı düzəltmək isteyirik və o neden düzəlecek sualına deridən düzəlecek kimi cavab veririk. İkinci sual: Kim düzəldəcək? Əger səhhət inanın tərəfindən düzəldilən ayaqlardan gedirə, əlbettə bu sualın cavabı başqaçı olacaq. Üçüncü sual isə nə düzəldilir? Bu sualın cavabı isə ayaqqabıdır. Dördüncü sual isə beledir: Nə üçün düzəldilir? Bu sualın cavabını da ayaqqabı misali ilə cavablaşdırıq - geyinmek təqib. Sonuncu sual Aristotel sonuncu sebəb adlandırır. Hər nə edirik edək, bizim nailiyətəmiz son deməkdir (7, seh 39-41).

Qədim yunan filosoflarının ikinci mərhəlesi də filosofun inkişafında mühüm rol oynamışdır. İlk dəfə "Felsefe" və "filosof" sözlə bu mərhələdə işlədilmişdir. İkinci mərhələdə müxtəlif yəni anlayışlar (ideya və materiya) əmsalı gelmiş, dölyəsun atomlardan yaranması fikri irəli sürülmiş, insan və onun təhsil və təbiyyə məsələləri araşdırılmışdır.

Qədim yunan filosofsinin III mərhələsi

Bizim eradan övvəl IV əsrin sonlarında yaxın yurutulan demokratiyasında böyük güclər var idi. Yunan polisleri özlerinin siyasi müstəqilliklərini itirmişdilər. Afina Makedoniya lagəndərin yaradığı imperiyaının tərkibinə daxil olmuşdu. Bu dövrdə yunan filosoflarında yeni bir mərhəle - idealizm başladı. Ellin filosoflarının əsas cərəyanları skepticizm, stoikizm və epikürüsizlik idi.

Skeptizm bizim eraden evvel IV carte meydana gelmiş ve yunanca "skeptikos" uzerdan keçirilen, tedqiq eden demekdir. Bu felsefi cereyan evvelki filosofların mukabilîf meseleleri eqli müllâbîzelerin kümseyi ile izah etmek çahdaci prosesinde bir-birine zidd olan fikirlerin olmasına cevap olaraq yaranmışdı. Onların fikrinde, biz şeyler haqqında heç ne bils bilmek ve buna göre da onlar haqqında müllâbîzeler yürütütmekden çekinmeliydi. Onların fikrinde, cisim ve hadiselerin mahiyeti yox, yalmz zahiri göründüñ dark edile biler. Ömeli hayat tûfün tekce zarici göründüñ dark olunması kifayetdir. Fikre esaslanan meñumatlar yoklamalıdır. Skeptizmde göre haqiqatın meyan yoxdur (1, seh. 119).

Stokler ellinizm dövrünün en meşhur felsefi maktablarından biridir. Onlarmış hayat içali eştirilik, daxili və xarici cücləndürçə amillərə reaksiya verməmək cəhəlliv-

yeti ile olasındadır. Onların fikrince, insanın vazifesi tekce maddiğin olub hizmet almağı başarmanın deyildir, xeyirxâhî fealiyyet göstermekdir. Bunağın üçün da avvalcılara insanlar xeyirxâhî nadir eni bilmelidirler (1, 119-120).

Epikürtöök felsefesinin esasını yunan filosofı Epikürt qoymuşdur. O, özünün "Epikürt bağı" adlı maztsibini yaratmış ve orada öz telimlerini keçmeye başlamıştır. Epikürtün teliminde başlıca yer xöqbaxılıq: speran devranı etikasıdır. Söhbət cəmiyyətindən deyil, synca fərdindən gedir. İctimai ittifaq ali məqəd deyil, fərdin xöqbaxılıyi üçün ancaq vasitədir (1. səh. 121).

Eziklerin hayatı felsefesini belge ifade etmek olar:

1. Məvcud olan yeganə nəmət həzzidir.
 2. Maksimal həzzi təmin etmək üçün nəmətin ona əvəz tutmaq gərəkdir ki, biz onlara nəzarət etmək iqtisadi (6. səh 142).

Yunan felsefesinin üçüncü dövrü yarammış maktabları ile felsefemin inkipafma öz töhfesini vermiştir. Bu maktabde filosofların öz filosof yoldaşlarının fikirlerini tanğıd etmesi ve ya hemin fikirleri daha tutarlı dellillerle sübut etmesi mademiyeti inkisaf etmişdir.

Notice

Felsefanın yaranma tarixine dair xeyli mətbahisəli fikirler mövcuddur. Bezi alimlər felsefanın Qədim Sərgədə, digər alimlər isə Yunanistanda yaranğılmışdır iddia edirlər. Felsefanın ilk dəfə Yunanistanda yaranıb yaranmamışından asılı olmayaq yunan felsefanının elmin yaranmasında, insanların dünyagörüşünün dayışmasında və felsefanın hal-hazırkı veziviyətə eynisində böyük rolü dañılmaz.

dir. Antik Yunanistan felsefesinde yeni - yeni ideyaların, anlayışların, mühâzîlerin, cereyanların ve mekteblerin yarattırmada mühim rol oynamamıştır. Ekm, teknolojiye naqde inkişaf etse de, filosoflar ve elm adamları kائناتının sırrını açmaq üçün antik yunan filosoflarına mitreşet edir ve onların anıtlarından istifade ederler.

Summary

Philosophy is one of the important fields of sciences. It cradled the development of a multitude number of sciences. The roots of almost all types of world views existed in the ancient Greek philosophy. Philosophers such as Thales, Pythagoras, Aristotle, Plato and others were the prominent figures of this period. Various philosophical movements and schools were also settled in the seven

The article discusses the subject matter of philosophy, the stages in the ancient Greek philosophy, significant ideas and discoveries by distinguished philosophers and schools.

Key words: Philosophy, ancient Greek philosophy, philosopher

ඇදාඩිව්‍යව

1. Ağalar Sülfirov. Falsafa//Ali məktəblər üçün dərs vəzifəti. Bakı. Elm. 1997
 2. Antony Kenny (Editor). The Oxford History of Western Philosophy. Oxford University Press. 1994
 3. Frederick Copleston, S.J. A History of Philosophy// Greece and Rome. Vol 1. Doubleday. 1993
 4. John Burnet. Early Greek Philosophy. 3rd edition. London; A & C Black. 1920
 5. Julian Marias. History of Philosophy. New York. Dover Publications, Inc. 1967
 6. Qurnur Skirbekk, Nila Gilye. Falsafa tarixi // Müasir dünyamın felsefi qeynsqlarına bir baxış. Bakı. "Zakieğlu" nəşriyyatı. 2007
 7. Mortimer J. Adler. Aristotel for Everybody. Difficult Thought Made Easy. Macmillan Publishing Co., Inc. 1978
 8. Ramiz Mehdiyev. Falsafa//Ali məktəblər üçün dərs vəzifəti. Bakı. "Şərq-Qərb". 2010
 9. Taylor A.E. Socrates. The man and his Thoughts. Anchor Books edition. 1953
 10. Hamlet İssaxanlı: "1-ci mətbəzirs - Tarix, elm və felsefə. Yuxarı sivilizasiyasi Şərqdən bəhrələrin...", ss. 28-29
(Box: Hamlet İssaxanlı "Elm və felsefə tarixi. Qədim dövr". <http://www.khazar.org/en/menus/111/lectures>)
 11. Platon məktəbi: <http://haqqinda.az/Falsafa/38796-Platon+məktəbi.html>. -P.3